

Yan lülələrin qazılması üçün polimer kaliumlu qazma məhlulunun işlənməsi və tədqiqinin bəzi nəticələri

**R.M. Zeynalov, t.ü.f.d., E.A. Kazimov, t.e.d.,
N.M. Əliyev, t.e.n., A.M. Aşurova**
"Neftqazelmitədqiqatlılığı" İnstitutu

Açar sözlər: koloidlik amsalı, plastiklik amsalı, polimer kaliumlu qazma məhlulu, yan lülə, reologiya.

e-mail: Elchin.Kazimov@socar.az

DOI.10.37474/0365-8554/2021-1-13-16

Некоторые результаты разработки и исследования полимерно-калиевого бурового раствора для бурения боковых стволов

Р.М. Зейналов, д.т.н., Э.А. Кязимов, д.т.н., Н.М. Алиев, к.т.н.,
А.М. Ашуррова
НИПИнефтераз

Ключевые слова: коэффициент коллоидальности, коэффициент пластиичности, полимер-калиевый буровой раствор, боковой ствол, реология.

В связи с тем, что большинство месторождений Республики находятся на поздней стадии разработки, бурение боковых стволов становится актуальным направлением. На основе проведенных анализов выявлено, что бурение боковых стволов является экономически выгодным, благодаря чему существенно улучшаются эксплуатационные показатели месторождений. В практике бурения боковых стволов применяются прогрессивные технологии с применением новых буровых растворов, однако усовершенствование их рецептур для сложных условий приобретает важное значение.

Изложены некоторые результаты разработки и исследования полимер-калиевого бурового раствора для бурения боковых стволов. При этом уделено особое внимание структурообразующим свойствам применяемых глин, в частности коэффициенту коллоидальности глин и пластиичности растворов.

На основе проведенных исследований была получена зависимость. Установлено, что при высоких значениях коэффициента коллоидальности коэффициент пластиичности растет, а проницаемость глинистой корки уменьшается.

Полимер-калиевый буровой раствор характеризуется высокими ингибирующими свойствами, а глинистая корка имеет минимальную толщину с малой проницаемостью.

Разработанный буровой раствор способен интенсивно транспортировать выбуренные частицы горных пород на устье боковых стволов.

Some aspects of development and study of polymer-potassium drilling mud for sidetracking

R.M. Zeynalov, PhD in Tech. Sc., E.A. Kazimov, Dr. in Tech. Sc., N.M. Aliyev, Cand. in Tech. Sc., M.A. Aşurova
"Oil-Gas Scientific Research Project" Institute

Keywords: colloid rate, plasticity rate, polymer-potassium drilling mud, lateral hole, rheology.

As the great majority of the fields in Republic are being at the late stage of exploration, the sidetracking is a hot topic. Based on carried out studies it was revealed that the sidetracking is cost-effective, due to which the field performance dramatically improves. Advanced technologies using up-to-date drilling mud types are applied in sidetracking experience, but the improvement of their recipes for complication conditions is of great importance.

The paper presents some aspects of development and investigation of polymer-potassium drilling mud for sidetracking. For this purpose, special attention is paid to the structure-forming properties of applied clay types, particularly the colloid rate for clay and mud plasticity.

The dependence has been obtained based on conducted studies. It was defined that in high colloid rates the plasticity increases, and the permeability of mud cake reduces as well.

Polymer-potassium drilling mud is characterized with high inhibiting properties and the mud cake has minimum thickness and less permeability.

Developed drilling mud may intensively transport drilled particles of subsurface rocks to the wellhead of lateral holes.

Respublikamızın quru və dəniz yataqlarının böyük əksariyyətinin işlənmənin son mərhələsinə daxil olması yan lülərin qazılmasını zəruri etmişdir. Təhlillər əsasında müəyyən olunmuşdur ki, yan lülələrin qazılması iqtisadi cəhətdən olverişli olmaqla yanaşı yatağın istismar göstəriciləri-

nin yaxşılaşdırılması baxımından da mühüm əhəmiyyətə malikdir. Müasir qazma tacribəsində yan lülələrin qazə və mürəkkəbləşmələrsiz qazılması üçün mütləqqi qazma möhlulları tərkiblərinin işlənməsinə böyük ööm verilir. Xarici tacribədən gilli-tabasırlı, gilli-polimerli, polimerli, duzlu-po-

limerli və biopolimerli qazma məhlullarının geniş istifadəsi qazanıbbaşlı natiçoların əldə olunmasına imkan verən və onların vasitəsilə quyu lüləsi da yanğınlığının qorunub-saxlanılması, sūxur hissəciklərinin intensiv naqlı aktual tədqiqat istiqaməti kimi diqqəti cəlb edir. Göstərilən qazma məhlulları xassalların kritik təhlili tərafından yüksək hidrofob xassalarla malik polimer kaliumlu qazma məhlulunun işlənməsinə və kompleks tədqiqinə asas vermişdir.

Polimer kaliumlu qazma məhlulunun hazırlanması prosesində polimerlərdən, kaliumlu inhibitor, satıcı-aktiv maddələr, eləcə də yağlayıcılardan istifadə olunmuş və struktur əmələgötürici qismində gillərin keyfiyyətinin əhəmiyyətli rolü malik olmasından plana çıxmışdır. Qazma məhlullarının struktur – mexaniki, kolloid – kimyavi, həmçinin onların temperatur dayanımlığı, kimyavi işlənməyə qarşı "həssaslığı" mözh gillərin mənşəyindən, mineraloji tərkibindən asılıdır və qazma məhlullarının asas bərk fazası xüsusilə gil kolloid hissəcikləri hesabına formalıdır. Ona görə də gillərin keyfiyyətinin daqiq təyin olunması müümün praktiki əhəmiyyət kəsb edir. Gillərin keyfiyyət göstəricilərinin təyin ilə bağlı bir neçə metodologiya işlənilmiş və tətbiq olunmuşdur. Bunlardan ən sadəsi gilin çıxmına görə qiymətləndirmələrin aparılmasıəsaslaşdır. Belə ki, 25 s ərtəsi təhlükəli gili məhlulun hazırlanmasına nail olanaraq, 1m³ həcmində hazırlanacaq məhlulu sərf olunan gilin miqdarı təyin edilir. Son illər ərzində istifadə olunan bentonit gil nümunələrinin (№ 1-5) keyfiyyət göstəriciləri cədvəl 1-də verilmişdir.

| Göstəricilər | Cədvəl 1 | | | | | | |
|--------------------------------------------------------------------|-------------|------|-------|-------|-------|-------|-------|
| | Nümunələr | | | | | Norma | |
| | № 1 | № 2 | № 3 | № 4 | № 5 | BGT V | BGT Q |
| Sərti özlülüyü 25 s ərtəsi gil məhlulunun çıxm., m ³ /t | 7 | 9.26 | 12.11 | 18.53 | 21 | 12 | 8 |
| Namılık, %, çox olmayaq | 6.5 | 8.4 | 7.1 | 9.5 | 14.17 | 10 | 10 |
| Əlaqə qaliq, %, çox olmayaq: | əlaq № 05 | 0 | 0 | 0 | 0 | 0 | 0 |
| | əlaq № 0071 | 9 | 8.3 | 3.9 | 3.55 | 1.73 | 5 |
| | | | | | | 6 | 7 |


P.A.Rebinder tərəfindən təkif olunan adsorbsiya əsaslı gillərin dispersiyi, xüsusilə sualtı göstəricilərin təyin olunur, F.O.Ovcərçen, V.T.Bikov bu əsaslı təkmilləşdirərək gillərin dispersiyinin təyini zamanı "gil – su" mühitindən göy metilendən istifadə etməklə üzvi boyası vasitəsi dənədən təminin əldə olunmasına nail olmuşlar. Ümumi-

miyyətlə göy metilendən gillərdə ilk dəfə istifadəsi ingilis alimləri Robertson və Uord tərəfindən açıqlanmış sahəsində həyata keçirilmişdir. 1960-cı illərdə isə ABŞ alımı Cons titrəmə üsulü ilə qazma məhlulunda gillərin miqdarının öyrənilməsinə nail olmuşdur. Beləliklə də 10 dəq. ərzində titrəmə həyata keçirəməklə qazma məhlulundan olan bentonit göy metilendi özünə adsorbsiya qabiliyyəti qiymətləndirilmişdir [1].

Bundan başqa qazma məhlullarının hazırlanmasında istifadə olunan gillərin kolloidlik əmsalının K ölçüməsi dənə mütəris və etibarlı hallardan sayıla bilər. Belə ki, qazma məhlullarının hazırlanması zamanı gil suspenziyanının keyfiyyət göstəricisinə osaslı təsir edən əməllərdən on önməlisli gillərin kolloidlik əmsalıdır. Məhz bu göstərici gilin şəşmişinə, suspenziyanın plastik əzüllüyünə osaslı təsir göstərir. İ.N. Reznichenko tərəfindən təkif olunan aşağıdakı düstur kolloid mühitin təbiətini və əzüllüntənzimləmə mexanizmini ifadə etdir:

$$\eta_{pl} = \eta_0 \exp b \left(C \frac{\rho_s}{\rho_w} + m N \right), \quad (1)$$

burada η_{pl} – suspenziyanın polimer olavaşından sonrağı əzüllüy, mPa⁻¹; η_0 – suspenziyanın polimer olavaşına qədər olan əzüllüy, mPa⁻¹; b – eksperimental əmsal olub, 0.480–0.486 ədəddindən dayışır; C – bərk fazonun qatılığı, %; ρ_s , ρ_w – müvafiq olaraq su və suspenziyanın sıxlıqları, kg/m³; N – polimerin qatılığı, %; m – polimerin fəaliyyət əmsalıdır.




Şəkil 1. Texniki suda (a) və dəniz suyunda (b) suverme göstəricisinin kolloid hissəciklərinin qatılığında asılılığı

saxlılaşdırılan sonra əmələ gələn çöküntünün həcmi V hesablanır ki, bu da kolloidlik əmsalının K hesablanmasına imkan verir.

Tədqiqatlarda da kolloidlik əmsali 0.55–0.95 təşkil edən bentonit gil nümunələrinə istifadə olunmuş, onların texniki suda və Xəzər dənizi suyunda suspenziyaları hazırlanmış suverme göstəricilərinin təyin edilmişdir (şəkil 1, a, b). Göründüyü kimi, dəniz suyunda suspenziyaların hazırlanmasına sərf olunan bentonit gilinin miqdarı xeyli böyükdür. Donuz suyunda mövcud olan müxtəlif mənşəli kation və anionlar bentonit gilinin şəşmişinə qeyri-əlverişli mühit yaratmaqla yanaşı suspenziyaların suverme göstəriciləri də böyük hədd qiymətlərindən dayışır.

Kollidlik əmsali nəzərə alınmaqla dinamik sürüşmə gərginliyinin sürüşmə sürətindən asılı olaraq dayışmasını əks etdirən reoloji ayırlar isə temperatur amili T çərçivəsində şəkil 2-də göstərilmişdir.

Reoloji göstəricilərinin daha dolğun ifadə olunması üçün plastiklik əmsalından τ_p/η_{pl} istifadə olunmuşdur. Bu əmsal artıraq suspenziya və qazma məhlullarının nəqliyyət imkanları yaxşılaşır və balta dəliklərindən çıxan mayın sağlığının səxura göstərdiyi hidromonitor effekt hesabına qazmanın mexaniki sürətinin artması tömən olunur. Hidro-



Şəkil 2. Dinamik sürüşmə gərginliyinin sürüşmə sürətindən asılılığı

dinamik təzyiqin səmərəliyinin artırması üçün mayın plastik əzüllüy minimal, dinamik sürüşmə gərginliyi isə idarə oluna bilən hədd qiymətinə çatmalıdır. Belə ki, qazma prosesində aşağıdakı sürüşmə sürəti diapazonları müyyən edilir:

0.001 s⁻¹ və aşağı hədd qiymətlərindən səxur hissəciklərinin çökəmisi intensivləşir; 0.01–0.1 s⁻¹ kiçik sürüşmə sürəti səxur hissəciklərinin quyunu böyük inhiarlı və qazma komorının quyu divarına söykənmə zonalarında müşahidə olunur; 10–100 s⁻¹ orta sürüşmə sürəti diapazondur ki, bu intervalda səxur hissəciklərinin laminar rejimdə nəqli müşahidə olunur; 1000–10000 s⁻¹ sürüşmə sürəti diapazonda səxur hissəciklərinin struktur və turbulent rejimlərdə nəqli baş verir; 100000 s⁻¹ və yüksək sürət qədəyişdən həddindəki, qazma məhlulunda bərk fazonun dispersiyeşləşməsi baş verir.

V.P.Ovcınnikov tərəfindən müttəqinmişdir ki, qazma komorında 100–500 s⁻¹, ağır qazma borularında 700–3000 s⁻¹, həlqəvi fəzada 100–500 s⁻¹, balta dəliklərində isə 1000–10000 s⁻¹ sürüşmə sürətləri karakterikdir [2].


Bəslilik, gillərin kolloidlik əmsalı, suspenziyalar reologiyası nəzərə alınmaqla formalanmış gil qabığının keçiriciliyinin qiymətləndirilməsinə nail olunmuş və müvafiq hesablamalarda akademik A.X.Mirzəcanzadə düsturundan istifadə olunmuşdur [3]:

$$q_0 = \frac{\alpha \sqrt{K_0 \tau_0} S}{\eta}, \quad (2)$$

burada q_0 – özlü-plastik məhlulun suverməsi, m³/s; α – eksperimental əmsal (1.7-10-2); K_0 – gil qabığının keçiriciliyi, m²; τ_0 – başlangıç dinamik sürüşmə gərginliyi, Pa; S – filtrasıya sahəsi, m²; η – mayenin əzüllüyidir, Pa⁻¹.

Şəkil 3-də gillərin kolloidlik əmsali nəzərə alınmaqla koncret zaman kəsiyində yaranan gil qabığının keçiriciliyi ilə qazma məhlulunun plastiklik əmsali τ_0/η arasında qrafik asılılıqlar qurulmuşdur.

| Məhlulun adı | Öləvə | Səsləq, kg/m ³ | Sərti əzəlik, ° | Statik sürüşmə gərginliyi, dPa | Plastik əzəlik, mPa-s | Efektiv əzəlik, mPa-s | Dinamik sürüşmə gərginliyi, dPa | Suvermə, sən/50 daq. | Gil qabığı, mm | pH | K _{as} |
|------------------------------|-------|------------------------------|--------------------|-----------------------------------------|-----------------------------|-----------------------------|------------------------------------------|----------------------------|----------------------|----|-----------------|
| Bentonit gil suspensiyası | | | | | | | | | | | |
| Qazlı tənzimləyicilər | | | | | | | | | | | |
| Polymer 1 | | 1100 | 49 | 30/51 | 19 | 30.5 | 69 | 5.8 | 1 | 8 | 0.2867 |
| Polymer 2 | | | | | | | | | | | |
| Inhibitor 1 | | | | | | | | | | | |
| Inhibitor 2 | | | | | | | | | | | |
| Hydrat + | | | | | | | | | | | |
| Ağırlıqlarınca | | | | | | | | | | | |
| SAM 1 | | | | | | | | | | | |
| SAM 2 | | | | | | | | | | | |
| Yülləyən | | | | | | | | | | | |
| Durulşadırıcı | | 1420 | 50 | 9/21 | 34 | 42 | 48 | 4 | 1 | 8 | 0.1405 |



Şəkil 3. Gil qabığı keçiriciliyinin qazma məhlulu-nun plastiklik əmsalından asılı dəyişməsi

Qrafikdən görüldüyü kimi, məhlulun kolloidlik əmsalının böyük qiymətlərində (0.75–0.95) plastiklik əmsali maksimal, gil qabığının keçiriciliyi isə minimaldır.

Polimer kaliumlu qazma məhlulunun hazırlanma ardıcılılığı üzrə göstəricilərinin tənzimlənməsi cədvəl 2-də verilmişdir.

Nəticə

Müvafiq reseptura üzrə 1450–1550 kg/m³ sıxılıqlı, kiçik suvermə və tənzimlənən reologiyası ilə xarakterizə olunan polimer kaliumlu qazma məhlulunun laboratoriya və buruq şəraitində hazırlanması tam mümkün olub, yan lülələrin qazılmasına üçün nəzərdə tutulmuşdur.

Polimer kaliumlu qazma məhlulu yüksək plastiklik xassalarına malik olmaqla inhibirləşdirici keyfiyyətləri hesabına yan lülələrin qazılmasında kiçik məsələli gil qabığının əmələ gəlməsinə imkan verir.

Məhlulun kolloidlik əmsalının böyük qiymətlərində plastiklik əmsali maksimal, gil qabığının keçiriciliyi isə minimaldır.

Bu qazma məhlulu tiksotrop xassələri hesabına dağıdılmış səxur hissəciklərinin yan lülə boyunca intensiv nəqlini tömən edəcəkdir.

Ədabiyat sıyahısı

1. Решиненко И.Н. Управление свойствами буровых растворов при бурении глубоких скважин. – М.: ВНИИОЭНГ, сер. Бурение, 1978, 52 с.
2. Очевинников В.П., Аксенова Н.А. Буровые промывочные жидкости: учеб. пособие для вузов. – Тюмень: Изд-во "Нефтегазовый университет", 2008, 309 с.
3. Мирзаджанзаде А.Х., Ентов В.М. Гидродинамика в бурении. – М.: Недра, 1985, 196 с.

References

1. Reshinenko I.N. Upravlenie svoistvami burovых rastvorov pri burenii glubokikh skvazhin. – M.: VNIIOENG, ser. Burenie, 1978, 52 s.
2. Ochevinnikov V.P., Aksenova N.A. Burovye promyvochnye zhidkosti: ucheb. posobie dlya vuzov. – Tyumen': Izd-vo "Neftgazoviy universitet", 2008, 309 s.
3. Mirzadzhanzade A.Kh., Entov V.M. Gidrodinamika v burenii. – M.: Nedra, 1985, 196 s.